



Azadə TAHİROVA,
İstanbul Ticaret Universiteti
ailə danışmanlığı və eğitimi
fakültəsinin magistrı

Zoraklıq bütün dünyanın daim mübarizə apardığı problemlərdəndir. Zoraklıq insanların fiziki və ruhi zərər görməsinə, yaralanmasına, şikəst qalmasına səbəb olan davranışların təzahüründür. Zoraklıq eyni zamanda şəxsin fiziki, cinsi, psixoloji və ya iqtisadi tərəfdən zərər görməsi, ya da əzab çəkməsi ilə nəticələnən hər növ davranışları özündə cəmlədir. Ailə daxilində zoraklıq isə bu tip davranışların ailədə baş verməsini ifadə edir.

Qadına qarşı zoraklıq gəlir və təhsil səviyyəsindən asılı olmayaraq, müxtəlif cəmiyyətlərde yaşayan qadınların ortaq problemidir. Qadına qarşı zoraklıq onun haqlarının əlindən alınaraq ya təhsilsiz, ya da şikəst buraxılmasıdır. Təessüf ki, hələ də haqqını, hüququnu bilməyən, hər cür zoraklığa məruz qalan, ona qarşı edilən davranışın zoraklıq olduğunu belə fərqli vərmədan yaşayın qadınlar az deyil.

Cəmiyyət içində edilən zoraklıq aşkar olduğu halda, ailə daxilində edilən zoraklığın ortaya çıxarılmasına, gizli saxlanmasına üstünlük verilir.

“Öz ailə problemidir”, “ərvad arasında belə şəyələr olur”, “kişi arvadını döyər də, sevər də” kimi ifadələrlə bu problemlərə bir növ haqq qazandırılır. Əslində isə bu, “ailəmi qoruyuram” adı altında problemin daha da faciəvi vəziyyətə gəlib çıxmamasına səbəb olur. Basdırılmış duyğular toplanaraq yenidən zoraklığa çevirilir.

Son illərdə zoraklığın artığını görürük. Ailə daxilində zoraklığın göstərdiyi faciəvi xəbərlərə sosial mediada da tez-tez rast gəlirik. Zoraklığın müxtəlif növləri vardır. Fiziki zoraklıq bir şəylə vurmaq, yumruq, təpik, silah, bədənə zərər

Ailədə sığınacaq yeri olmayan uşaq, yaxud zoraklılığın ən məsum qurbanı

və xəsarət verəcək davranışlardır. Duygusal zoraklıq qadının azadlığını əlindən almaq, qısqanlıq, dostlarla görüşməyə imkan verməmək, ona alçaldıcı sözlər söyləməkdir. İqtisadi zoraklıq gəliri hesablamamaq, işləməyə qoymamaq və s. formada təzahür edir.

Bütün bunlar uzunmüddətli oludurda və ailə üzvləri bu vəziyyətə susqun qaldıqda bu tip ailələrin sonu faciəvi şəkil alır. Bəzən qadın bu hallarla üz-üzə qalaraq ata evinə geri döndükde o, “qızım, el-ələmə nə deyərik”, “ölsən də ordan çıxacaqsan”, “uşaqlarının xətrinə döz” və s. kimi ifadələrlə qarşı-qarşıya qalır. Belə valideynlər artıq qızına bir şey olduqdan sonra ah-vay edərək “dedik, bəlkə düzələrlər”, “ailəsinin dağılması istəmədik” kimi sözlərlə öz acılarını bürüzə verirlər. Doğrudur, hər ata-ana övladının ailəsini qorumaq istəyir və dağılmaması üçün çalışır. Amma problem həll edilmədən qızını geri göndərirsə, burada uzunmüddətli normal ailə münasibətlərindən səhbət gedə bilməz və bu mühitdə psixoloji olaraq sağlam uşاقlar böyüyməz. Buna görə ailəni qorumaq üçün susmaq deyil, danışmaq lazımdır. “Kimə danişaq”, - deyə soruşula bilər. Təbii ki, psixoloqa. Psixoloq bir ağbirçək kimi deyil, problemin kökünü görən, səbəbini bilən, düşüncə və davranışlarınızın dəyişdirən bir mütəxəssis kimi yardım edər.

Ailədaxili zoraklıqdan ən çox təsirlənən uşaqlardır. Ana-ata arasındakı mübahisələr, davranış pozuntuları uşağın bütün həyatına zaman adama cəza verildiyini gördükleri üçün oyuncaya zoraklıq göstərmirlər. Bu təcrübədən də göründüyü kimi, körpəlikdən hər davranışını görüb-götürərək, öyrənərək yerinə yetirməyə başlayırlıq. Zoraklıq da bunlardan biridir.

Tanınmış psixoloq Albert Bandura insanın hər cür öyrənməsinin yalnız ətraf mühit və davranışların təsirindən yarandığını deyir. Bunu Bobo Doll adlı təcrübəsi ilə əsaslaşdırır. Yəni, bu “Sosial öyrənmə nəzəriyyəsi”nə görə, insan sosial bir varlıq olaraq cəmiyyətdə bir başqa insanın davranışlarını model alması və onları təcrübə edərək öyrənməsi nəticəsində formalşır.

Bandura sosial öyrənmə nəzəriyyəsini-insanların əxlaqi dəyərlə-

ri necə öyrəndiyini araşdırmaq məqsədi ilə 5-11 yaşlılar arasında uşaqları seçmişdir. Eksperiment zamanı Haciyatmaz olan və Bobo adı verilən plastik oyuncaya yetkin bir adam laboratoriyada uşaqların gözü qarşısında zoraklıq göstərməyə başlayır və eyni zamanda sözlə “vur”, “təpik vur” - deyərək bağırır. Uşaqların yarısı zoraklıq göstərən adama baxır, yarısı isə fikir vermir. Yəni, davranışları baxaraq, izləyərək, öyrənməyə başlayırlar. Sonra uşaqlar yenidən laboratoriyaya alınır və Bobo Doll oyuncağı da digər oyunaqların yanına qoyulur. Zoraklılığı izləyən uşaqlar adamin etdiyi hərəkətləri təkrarlamağa başlayırlar. Zoraklığa məhəl qoymayıb, başqa oyunaqla oynayan uşaqların da vəziyyəti maraqlı doğurur. Onlara sevdikləri şirniyyatlar verərək, davranışa doğru istiqamətləndirirlər. Əslində, bu uşaqların oyuncağı döyməməsi, onların bu davranışları öyrənməməsi anlamına gəlmirdi. Uşaqların bu davranışını düşünməsi belə tükürpədicidir. Sevdikləri şirniyyatlar verildikdən sonra onlar da eyni davranışı təkrarlamağa başlayırlar. Buradan belə bir qənaətə gəlinir ki, onlar davranışı digər uşaqlar kimi təkrar etməsələr də, əslində öyrənmışlər. Sonra uşaqlar olan laboratoriya televizor qoyur və eyni davranışın videosu onlara izlədir. Adam eyni səslə “vur”, “təpik vur” - deyərək bağırır. Adam oyuncağı döydüyüne görə onu cəzalandırırlar və uşaqlar da buna şahid olur. Onlar yenidən laboratoriya olduqları zaman adama cəza verildiyini gördükleri üçün oyuncaya zoraklıq göstərmirlər. Bu təcrübədən də göründüyü kimi, körpəlikdən hər davranışını görüb-götürərək, öyrənərək yerinə yetirməyə başlayırlıq. Zoraklıq da bunlardan biridir.

Ailədaxili zoraklığın uşaqlarda psixoloji olaraq mənfi izlər buraxması qəçilmezdir. Zoraklığın şahidi olmaları, bəzən gözlərinin önündə olması, bəzən də ata-ananın gizlətdiyini zənn etdiyi, amma uşaqların qüvvətli duyğuları sayəsində onu hiss etmələri və ya qışkırlarını eşitmələri, bədən üzərindəki göyər-



tiləri, əzikləri görmələri nəticəsində duygusal olaraq zədə alırlar. Zoraklıq olan ailədə böyükən uşaqlar onlara baxan insanlara, yəni ana və qardaşlarına bağlanmaqdə çətinlik çəkirərlər. Halbuki böyümə mərhələsində bağlanma çox vacibdir. Zoraklığın şahidi olan məktəb yaşına çatmayan uşaqlarda inkişaf tərsinə gedə bilər. Belə ki, onlar qorxulu yuxu görür, yatmağa çətinlik çəkir, ya da onlarda qarabasmalar olur. Məktəbə gedən uşaqlarda isə depressiya, qorxu kimi fərqli psixoloji problemlər özünü göstərir. Onlar hətta dostlarına qarşı zoraklıq davranışları göstərə bilərlər. Zoraklıq görünən uşaqlar böyükəcə insanlarla olan münasibətlərində problem yaşamağa başlayırlar. Zoraklıq olan ailədə böyükən uşaqlar özlərini kədərli hiss edirlər. Sadalananlar hamisi bu tip ailələrdə böyükən uşaqların bu gününü “qara” etməklə qalır, onların bütün həyatına öz təsiri ni göstərir. Nəticədə:

1. Məktəbdə oxuma səviyyəsi aşağı düşür. Başında ata-anasının qışkırıqlı olan uşaq sinifdə rahat otura bilmir və diqqətini toplamaqdə çətinlik çəkir. Bu da uşaqın dərsdəki uğuruna təsir edir.

2. Əxlaq cəhətdən axsama və ya çökəmə baş verir. Valideynlər bir-biri ilə didişməkdən uşaq vaxt ayıra

bilmirlər, vaxtı yalnız susdurmaq, danlamaq üçün ayıırlar. Uşaq da ailədən sevgi, diqqət görməyincə dikbaş, söz dinləməyen birinə çevrilir. Bu vəziyyətdə uşaq özünü tərk edilmiş hiss edir, ailə üzvlərinə və özünə qarşı sərt davranışları artır. Belə uşaqlara ailənin içini bilmədən baxıldığda isə onları tərbiyəsiz, yaramaz adlandırırlar. Əsl problem isə ailə daxilindədir.

3. Hər ailə tipində, hətta sağlam ailələrdə də özünü göstərən alkogol və siqaret kimi pis vərdişlər zoraklıq olan ailələrdə daha çox hiss olunur. Səbəb isə stress olan mühiitin onun üçün daha əlverişli olmasıdır. Bundan başqa, evdən əli üzülen uşaqın, ya da gəncin küçədə yaşıdları ilə birlikdə bu vərdişləri öyrənməsinə səbəb olur. Bunun ilk günahkarı həyatı bir-birinə cəhənəm edən ata-anadır.

4. Gələcəkdə evlilik problemi. Evlilikdən qorxmaq, düzgün ailə münasibəti qura bilməmək, evliliyi davam etdirə bilməmək kimi problemlərin kökündə uşaqlıq dövrü yatar. Zoraklığın gənc qızların evdən qaçaraq evlənmələri və sonradan da geri gəlmələrinə təsiri vardır. Psixoloji zoraklığa məruz qalan uşaqlar qırmızı sillə, təpiyin, sözlerin ağrıacısını cəmiyyətdən çıxarmağa çalışın, qərarsız insanların yetişməsinə səbəb olmayırlar. Məsələn, valideynlər “sən

agılsızsan,” “sən edə bilməzsən,” “bu sən bacaran iş deyil,” “səni doğmamış olaydım,” “sinif yoldaşlarına bax, bir də özünə” kimi ən kiçik şəkildə başlayıb, söyüş məzmunlu sözlər keçməkə uşaqların psixologiyasını poza bilirlər. Zoraklığa məruz qalan uşaqlar bu münasibətləri ən yaxınlarından, ata-analarından gördükleri üçün inam, güvən duyguları tamamilə məhv olur. Bir uşaq ata-anaya güvənməyə başladığı gündən bütün dünyaya da güvənmir.

Diqqət ediləsi bir məsələ də uşaqların ata-anaları arasındaki münasibətlərin pis olmasının səbəbini özlərində görməsi və özlərimi günahkar saymasıdır. Uşaqlar “mən olmasaydım, dalaşmadılar” kimi düşünərək, ya da “özümü öldürmək istəyirəm”, - deyərək özlərini günahlandırlırlar. Beləliklə, depressiyaya girmiş olurlar.

Bir sözlə, ailə içindəki zoraklığın ən məsum qurbanı uşaqlardır. Zoraklıq göstərərək gələcəkdəki fəlaketlərə imza atmayı. Gələcəkdə, sevilmədiyi üçün sevməyi bilməyən, güvənsiz, hədsiz zoraklığa meyilli, hər problemi zoraklıqla həll edə biləcəyini düşünen, yədiyi sillə, təpiyin, sözlerin ağrıacısını cəmiyyətdən çıxarmağa çalışın, qərarsız insanların yetişməsinə səbəb olmayırlar.